

Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun ənənəvi illik toplantılarında həm siyasi liderlər, həm də iş adamları ilə keçirilən görüşlərdə Azərbaycanın iqtisadi inkişafının sürətlənməsinə, siyasi əlaqələrinin genişlənməsinə xidmət edən məsələlərə toxunub, yüksək texnologiyalara sahib olan şirkətlərlə əməkdaşlıqda respublikamızın maraqlarını ifadə edib.

Təbii ki, belə bir fikrin ifadəsi, yeni müxtəlif sektorlarda fəaliyyət göstərən transmilli şirkətlərin ölkəmizə gəlişi isə texnoloji transferin sürətlənməsi, investisiyaların çoxalması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, yeni iş yerlərinin açılması və bütövlükdə, iqtisadiyyatın rəqabət qabiliyyətinin güclənməsi Azərbaycanın inkişafı baxımından mühüm önem daşıyır.

Ölkə rəhbərinin iştirakı ilə neft-qaz sektorunda fəaliyyət göstərən BP, "LUKoil" və "Equinor" kimi böyük və nüfuzlu şirkətlərin rəhbərləri ilə keçirilən görüşlərdə səsləndirilen fikirlərdə də yuxarıda vurğulanan məqamlar öz ifadəsini tapıb. Məsələn, ölkəmizin "Naxçıvan" və "Qoşadaş" perspektiv strukturlarının "LUKoil" şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olunaraq müvafiq qərar

qəbul edilib. Adları çəkilən yataqların işlənilməsində məhz "LUKoil" kimi nüfuzlu şirkətlə əməkdaşlığın qurulması Azərbaycanın bundan sonra da neft sektorunda lider ölkələr sırasında qalmaqdə davam edəcəyini, eyni zamanda, ölkəmizin dünya miqyasında nüfuzunu artıraraq etimad göstərilməyə layiq bir ölkə olduğunu bir daha təsdiqləyib.

BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşdə isə artıq istifadəyə verilən TANAP və bu ilin sonuna dek hazır olacağı gözlənilen TAP layihələri, "Azer-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinin növbəti mərhəlesi barədə danışılıb.

Texnologiya sahəsində ixtisaslaşan şirkətlərdən "Signify" və CISCO-nun rəhbərləri ilə keçirilən görüşlər də xüsusi diqqət çəkib.

Bele ki, "Signify" şirkəti son üç ildə ardıcıl olaraq "Dow Jones Davamlılıq İndeksi"nin "Elektrik komponentləri və avadanlıqları" kateqoriyası üzrə birinci yerdə olan, işçılardırma sahəsində innovativ, yüksək keyfiyyətli, enerjiyə qənaət edən işçılardırma məhsulları, sistem və xidmətlər təqdim edən dünya lideridir.

Adıçəkilən şirkətin baş

məsələləri adıçəkilən şirkətlər tərəfindən ölkəmizə investisiya yatırımlarının artmasına, yeni texnologiyaların transferine, həmçinin qlobal dəyər zəncirinə qoşulmaq üçün yeni imkanların yaranmasına səbəb olacaqdır.

Yeri gelmişken, xatırladaq ki, müstəqillik dövründə Azərbaycana yatırılan 270 milyard dollar sərmayə hesabına ölkəmiz adam-

Xarici investorların Azərbaycana marağının getdikcə artır



icraçı direktoru Erik Rondolat ilə görüşdə ölkəmizə yeni texnologiyaların getirilməsi ilə iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahəsində, həmçinin "ağlı şəhər" layihələrində və internet texnologiyaları ilə işçılardırma sistemlerinin integrasiyası istiqamətində müxtəlif həll variantlarının tətbiqi müzakirə edilib. Bildirilib ki, 70-dən artıq ölkədə fəaliyyət göstərən bu şirkət indiyədək 53 milyon obyektin işçılardırılmasını reallaşdırıb. Orta hesabla bir ilə 6 milyard avro dəyərində xidmət satışını həyata keçirən "Signify"in Azərbaycanda biznes fəaliyyətinə qərar vermesi ekspertlər tərəfindən ölkəmizin uğuru kimi qiymətləndirilib.

Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərdə "CISCO", "Carlsberg Group", "SUEZ Group", "Procter and Gamble Europe", "Carlyle Group", "Swiss Re" şirkətlərinin nümayəndələri də Azərbaycana maraq göstərdiklərini vurgulayıblar, eyni zamanda, son illərdə respublikamızda biznes, vergi və gömrük sahələrində həyata keçirilən islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndiriblər.

Şübhəsiz ki, həmin görüşlərdə müzakirə olunan yeni əməkdaşlıq

başına düşən investisiya miqyasına görə regional liderdir. Ötən il region üzrə sərmayə axınları azaldığı halda, Azərbaycanda qeyri-neft sektoruna yatırılan sərmayə 1,9 faiz artıb. Təsadüfi deyil ki, Avropa İttifaqı, PWC, "Deloitte" kimi mötəbər qurumların keçirdiyi sorğular da investorların Azərbaycanla bağlı proqnozlarının müsbət olduğunu və onların investisiyaların həcmində artırmaq barədə düşündürkərini göstərib.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkədə investisiya siyasetinin həyata keçirilməsi barədə danışarkən bildirib ki, respublikamızda son illər ərzində iqtisadi sahədə yüksək göstəricilər əldə edilib. Əgər bura qoyulan sərmayə də əlavə edilsə, mənzərə daha aydın və ürəkaçan olar: "Keçən il ölkəmizə 13,5 milyard dollar sərmayə qoymulubdur. Azərbaycan həm xarici, həm daxili investorlar üçün çox cəlbedici məkandır. Bu sərmayələrin bir hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünkü hələ ki, iqtisadi artımda dövlət investisiyaları önemli rol

oynayır. Xüsusiə nəzərə alsaq ki, hələ də infrastruktur layihələri ilə bağlı görüləsi işlər vardır. Ona görə həm dövlət, həm yerli, həm də xarici şirkətlər ölkəmizə 13,5 milyard dollar həcmində vəsait qoyublar. Hesab edirəm ki, bu, çox yüksək nəticədir".

Hazırda Azərbaycan hökuməti xarici investorlara və tərəfdəşlərə təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlb etmək üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbuluna xüsusi önem verir. Bu zaman investisiya layihələrində əsas diqqət maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olan, beynəlxalq standartlara uyğun gələn müəssisələrin yaradılmasına və həmin obyektlərdə ixracönümlü və idxləvezləyici məhsulların istehsal edilməsinə yetirilir.

Azərbaycanda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusiə mükəmməl qanunvericilik bazaşı yaradılıb, "açıq qapı" siyaseti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çox sayıda saziş imzalanıb.

Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.

Xarici investorların ölkəmizə gəlisişinin asanlaşdırılması üçün dövlət-özəl sektor tərəfdəşlığı, gömrük orqanlarının biznes subyektləri ilə qarşılıqlı əlaqələri gücləndirilib. Bununla bağlı Azərbaycan Prezidentinin 21 dekabr 2018-ci il tarixli fərmanı ilə "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, leğvi və bərpası Qaydası" təsdiq olunub.

Xatırladaq ki, "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə zamanı şəxslərə gömrük nezarətinin sadələşdirilmiş formaları tətbiq edilməklə müəyyən üstünlükler verilir. Belə bir buraxılış sistemindən daimi hüququn əldə olunması ilə əlaqədar 2019-cu il fevral ayının 1-dən daxil olan müraciətlər əsasında 500-dən artıq xarici ticarət iştirakçısına hem idxləda, həm də ixracda mövcud sistemdən istifadəyə icazə verilib.

Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlıq baxımından seçiləməsi

ilə bağlıdır. Bununla yanaşı, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyaset, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. 2003-cü ildən indiyədək bütövlükdə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə artması, sənaye istehsalının 2,7 dəfə, kənd təsərrüfatının 2 dəfə, xarici ticarət dövriyyəsinin 6,4 dəfə, ixracın 7,6 dəfə, o cümlədən qeyri-neft ixracının 5,2 dəfə artması, müasir infrastruktur yaradılması, yüzlər mütəsəsisin fəaliyyətə başlaması da bunun nəticəsidir.

Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdəş kimi tanınması, regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olmasına, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

"Xalq qəzeti"

